

2018-2019-cu d rs ilində elektron sistem vasit sil  I sinf   agird q bulunun  hat  dair sinin geni l ndirilm si bar d  Azərbaycan Respublikası T hsil Nazirliyinin  mri

“D vl t orqanlarının elektron xidm tl r g st rm sinin t şkili sah sində b zi t dbirl r haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli F rmanının t l bl rinin h yata ke irilm sini t min etmək m qs di il  “Azərbaycan Respublikası T hsil Nazirliyi haqqında  sasnam ”nin 7.4-c  v  13.5-ci b ndl rini r hb r tutaraq

 MR EDİR M:

1. Bakı, G nc , Sumqayıt  h rl rinin v  Ab eron rayonunun, el c  d  T hsil Nazirliyinin birba a tabeliyindəki  mumi t hsil m  ssis l rində 2018/2019-cu d rs ili  c n I sinf   agird q bulu  riz l rin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasit sil  h yata ke irilsin.

2. I sinf  elektron  riz  q bulu prosesinin s m r li v   laq l ndirilm   kild  aparılmasını t min etmək m qs dil  a ağıdakı hey td  i ci Qrup yaradılsın:

İlqar Mahmudov –  mumi v  m kt b q d r t hsil  b sinin m dir m avini, Yerli t hsili idar tm  orqanlarının i inin  laq l ndirilm si sektorunun m diri, s dr;

C sar t Valehov – Informasiya  b sinin İctimaiyyətl   laq l r sektorunun m diri,  zv;

Orxan Abasov – T hsil Sisteminin İnfomasiyala dırılması İdar sinin r is m avini,  zv;

Ya ar Zeynalov – Informasiya  b sinin D ft rxana sektorunun b y k m sl h t isi,  zv

M h bb t V liyeva – Bakı  h ri  zr  T hsil İdar sinin m diri,  zv;

Zakir H seynov – G nc   h r T hsil İdar sinin m diri,  zv;

Nizami Namazov – Sumqayıt  h r T hsil  b sinin m diri,  zv;

Nazil  M mm dova – Ab eron Rayon T hsil  b sinin m diri,  zv.

3. Informasiya  b si (E.M mm dov), Bakı  h ri  zr  T hsil İdar si (M.V liyeva), G nc   h r T hsil İdar si (Z.H seynov), Sumqayıt  h r T hsil  b si (N.Namazov), Ab eron Rayon T hsil  b si (N.M mm dova) I sinf  elektron  riz  q bulunun forma v  proseduru bar d  ictimaiyyətin m lumatlandırılmasını t min etsinl r.

4. I sinf  q bul  c n  riz l rin onlayn qeydiyyatı Bakı  h ri v  T hsil Nazirliyinin birba a tabeliyindəki  mumi t hsil m  ssis l ri  zr  2018-ci il fevralın 22-d n, G nc , Sumqayıt  h rl ri v  Ab eron rayonunun  mumi t hsil m  ssis l ri  zr  is  martın 12-d n ba lansın.

5. Informasiya  b si (E.M mm dov) bu  mrin “Azərbaycan m  llimi” q zetində d rc olunmasını, aidiyyəti struktur qurum v  b lm l r   tdirilməsini, Nazirliyin internet saytında yerl dirilməsini t min etsin.

6. Maliyyə  b si (R.Orucov)  agirdl rin I sinf  elektron sistem vasit sil  q bulunun h yata ke irilm si il  bağıli maliyyə m s l l rinin h llini t min etsin.

7. I sinf  elektron  riz  q bulu  zr  yaradılmış i ci qrupu bu  mrd n ir li g l n v zif l rin icrasını t min etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Abşeron Rayon Təhsil Şöbəsinin xidməti məlumatları.

Ceyhun BAYRAMOV,

Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini

5 fevral 2018-ci il

NəF-103
